

BU SAYIMIZDA:


• Baş redaktordan.....	3
• Xanım İsmayılpızı - (<i>şeirlər</i>).....	4
• Eyvaz Zeynalov - Hell istəyirəm (<i>hekayə</i>).....	6
• İnqilab İsaq - (<i>şeirlər</i>).....	7
• Vaqif Sultanlı - Kulikovo döyüşü (<i>hekayə</i>)	9
• Aysel Xanlarqızı Səfərli - (<i>şeirlər</i>).....	14
• Nemət Mətin - Onun həyat tarixçəsi (<i>hekayə</i>)	16
• Ətraf Sərraf - (<i>şeirlər</i>)	18
• Məlahət Hümmətqızı - Ana ürəyi (<i>hekayə</i>).....	20
• Zülfüyyə Yaqub - (<i>şeirlər</i>).....	22
• Əli bəy Azəri - Qonaq (<i>hekayə</i>)	23
• Elnur Uğur - (<i>şeirlər</i>).....	27
• Xədicə Şabanqızı - Bir dostun gündəliyindən.....	29
• Solmaz Qəribel - (<i>şeirlər</i>).....	32
• Vüsal Oğuz - Dostluq (<i>hekayə</i>)	34
• Cavid Qasımov - (<i>Şeirlər</i>).....	36
• Fərid Muradzadə - İşıq qorxusu (<i>hekayə</i>)	38
• Rəşad Balakənli - (<i>şeirlər</i>).....	41
• Vaqif Rüstəmov - Cəbrayılsız yurd həsrətim (<i>elegiya</i>).....	43
• Arif Həkimoğlu - (<i>şeirlər</i>).....	46
• Məhərrəm Şəmkirli - Deyimlər.....	48
• İlham Salmanlı - (<i>şeirlər</i>)	53
• Səyavuş Müslüm - Çarəsizlik (<i>hekayə</i>)	55
• Vaqif Osmanov - “Koronavirus”lu düşüncələr (<i>ədəbi təhlil</i>)	57
• Rəfail Tağızadə - 30 il sonra Şuşada yaşınanlar (<i>səfər ovqatı</i>).....	62
• Afaq Əsgər Zeynalova - Vuruşan ədəbiyyatın qalib əsgəri - Əhməd Cavad (<i>istiqlal şairinin 130 illik yubileyinə</i>).....	65

CƏNNƏTİM QARABAĞ

• Günay Teymurova - Əhməd Ağdamski	67
--	----

QARDAŞ ÖLKƏLƏR ƏDƏBİYYATI

• Sultan Rayev - Səs (<i>modern hekayə</i>)	69
• Muhtərəm Şahin - (<i>şeirlər</i>)	75
• Coşkun Karabulut - (<i>şeirlər</i>)	77



VAQİF SULTANLI

KULIKOVO DÖYÜŞÜ (hekayə)

- Bura Kulikovo çölündür, - bayaqdan bəri xaki rəngli yol çantasını alt-üst edərək uyğun geyim arayan, səsinin ahəngindən rus olduğu aşkar sezilən qadın dilləndi. Qadın sözünü bitirməmiş bələdçi səsgücləndirici ilə qatarın Tula vilayətindən, Kulikovo çölünün yaxınlığından keçdiyini bildirdi.

Gözlərini kitabdan ayırıb qatarın pəncərəsindən görünən boz çölləri süzərək bunca təsadüf ola bilməyəcəyini düşündü - oxuduğu Amerika aliminin Kulikovo döyüşü haqqında yeni yayınlanmış araşdırması idi. Nə zamandan bəri axtardığı kitabı vağzaldakı qəzet köşkündə görünçə almış, elə ilk cümlədən əsər onu tutmuşdu. Bir anlığa gözlərini yumub çöküşü Kulikovo çöllərindən başlayan Qızıl Ordanın əzəmətli tarixini, türk-tatar qövmlərinin sonrakı taleyini düşündü.

"Tarix bütün elmlərdən daha artıq siyasətə bulaşmışdır. Bəlkə, bu səbəbdəndir ki, dünyanın gerçək tarixi indiyədək yazılmamış, bundan sonra da yazılaçığına ümid bəslənilməsi sadəlövhələk olardı. Bəzən deyirlər ki, tarixə yansımış yalanlar o qədər böyükdür ki, həqiqəti görməyə qoymur. Ancaq tarix yalanlardan təmizlənərsə, orda həqiqət adına nə isə qalacaqmı? Bunu söyləmək çətindir...".

Kulikovo döyüşü - zaman-zaman haqqında düşündüyü, ancaq sonacaq incələyib dərinliklərinə vara bilmədiyi, içini, ruhunu sizlədan, tarixin sirli

səhifələrindəndi. İllər öncə orta məktəbin yeddinci sinfində tarix dərsliyində ilk dəfə bu döyüş haqqında oxuyarkən yazılınlar onu duyğulandırmışdı. Sonralar isə, nə qədər qəribə olsa da, bu döyüş yuxularına gəlmış, bütün oxuduqlarını, öyrəndiklərini kölgədə qoymuşdu.

"Elmi ədəbiyyatda "Kulikovo döyüşü" termininə ilk dəfə əslən tatar türklərindən olan Nikolay Karamzinin "Rusiya dövlətinin tarixi" əsərində rast gəlinir. Həmin araşdırma Qızıl Ordanın döyüş qabiliyyətini yüksək qiymətləndirən özündən əvvəlki tarixçilər birtərəfli şəkildə qınanır və savaşın mahiyyəti bütünlükə təhrif edilir".

- Üzr istəyirəm, iki-üç dəqiqliyə kuperən çıxa bilərsiniz? - Qadın sordu və çöhrəsinə utancaqlıq qataraq əlavə etdi: - Əynimi dəyişmək istəyirəm.

- Əlbəttə, bu saat, - dedi və kitabı qatlayıb balaca masanın üstünə qoyaraq kuponu tərk etdi, kirli pəncərədən indi Rusiya sınırları ilə çəvrələnən qıpçaq çöllərini seyr etməyə başladı. Qatarın pəncərəsindən görünən bu çöl tarixin ən böyük savaşlarından birinə şahidlik etmişdi. Bir anlığa zamanın təkəri geriyə firlandı və xəyallar onu Kulikovo döyüşünün dərinliklərinə apardı. Atların kişnərtisini, qılıncların cingiltisini, əsgərlərin hayqırışını eşidir, özünü büsbütün qanlı savaşın içərisində hiss edir və gərilmış düşüncələrinin toranlığında hər şeyin başqa şəkildə bitəcəyi ilə bağlı yalnız ümidiər cücarıldı. Ancaq bir az öncə oxuduğu son cümlələr onu zamanın dərinliklərindən çəkib çıxardı.

"Aparlığı çoxsaylı savaşlardan sonra Mamay xanda özünə güvən duyğusu güclənmişdi. Qələbə ilə bitən savaşların sonucunda Saray Berke şəhəri yenidən Qızıl Ordanın başkəndinə çəvrilmiş, dövlətin sərhədləri Krimdən başlayaraq İdil çayının sağ sahilərinə qədər uzanmış, Dəşt-i-Qıpçaq ərazisinin böyük bir qismini içərisinə almışdı".

Qadın işvə ilə kuponin qapısını açaraq geyinib qurtardığını, onun içəri gira biləcəyini bildirdi. Sarışın saçları ciyinlərinə dağılmış, geydiyi yaxası açıq, bəyaz xallı

köynək və nazik uzun ətək onu aşırı dərəcədə gözəlləşdirmiş, vücudunun gizli, sezilməz incəliklərini üzə çıxarmışdı. Keçib bayaqkı yerində oturdu və yenidən kitabı açaraq mətnin ardını oxumağa başladı.

"Mamay xan taxt-taca yiyləndikdən sonra əski türk xaqanları kimi tanrısal ruha sahib olduğunu düşünür, onu hansısa qüvvənin yenə biləcəyinə inanmırı. Hakimiyəti gücləndikcə ailəsi, sülaləsi, yaxınları varlanaraq mal-mülk sahibi olmuşdu. Qızıl Ordanın vassalına çevrilən rus knyazlıqlarından sel kimi axan xərac saray xəzinəsini doldurduqca böyük sərvətin yaratdığı zənginlik zehnini dumanlandırır, vaxtının çoxunu hərəmxanada, aralarında casusların yer aldığı slavyan cariyələrlə keçirirdi".

Ancaq hiss edirdi ki, qadın əynini dəyişəndən sonra gözləri kitabda olsa da, fikrini bir yerə yiğə bilmir. İxtiyarsız olaraq baxışları onun boyun-boğazında, yaxasında, vücudunun məhrəm yerlərində gəzib-dolaşır, zehnini qarışdırırı. Qadının bunu duymaması üçün özünü toparlamaq, duyğularını cilovlamaq istəsə də bacarmırdı.

Bələdçi qapını aralayıb bir şeyə ehtiyacları olub-olmadığını sordu, ani olaraq baxışları qarşılaşınca qadının üzünün cizgilərdən içini oxumış kimi çay sıfariş verdi. Hər hansı səbəbdən gecikmə olmasa iki gün boyunca yol gedəcək, bu süre ərzində birgə olacaqları.

Qadın gözəl idi, ancaq bu gözəlliyyin arxasında qarışısındakını itələyən, özündən uşaqlaşdırın, izaha gəlməyən nələrsə gizlənirdi və bu, saflıq, məsumluq duyğularını silib aparırdı.

Yenidən kitaba dönerək qaldığı yerdən oxumağa başladı.

"Ən acınacaqlısı isə uzun zamandan bəri səngimək bilməyən, ildən-ilə körüklenən iç savaşların Qızıl Orda dövlətini yeyib-bitirməsi idi. İndi ordunu yenidən düzənləyərkən bu savaşların acı fəsadlarını duyur, onun qarşısını almaq üçün zamanında qəti addımlar atmamaqla yanlışlığa yol verdiyini anlayırdı. İç savaşlarla bağlı verilən məsləhətləri sürəkli qulaqardına vurmuş, bunun nədənləri barədə heç zaman düşünüb beynini yormaq istəməmişdi".

Qatar bayaqdan bəri bir neçə dəfə qısa fasılələrlə düzün ortasında dayanmışdı. Burda stansiyaya bənzər tikili, yaxud hansısa yaşayış məntəqəsi olmadığından qatarın durmasının səbəbi bəlli deyildi. İndi təkrar dayanınca ona elə gəldi ki, qatar keçmişə, tarixə dönmək, Kulikovo döyüşünün dərinliklərinə varmaq üçün yollar arayır...

- Bu qatar da lap boğaza yiğdi bizi, harda gəldi dayanır. Bir yandan da havanın istisi...

Yolcuların bəziləri deyinir, bəziləri isə bələdçiye yaxınlaşıb qatarın dayanmasının səbəbini soruşurdu. Bələdçi isə illerin yuxusuzluğundanmı, yorğunluqdanmı, ya başqa səbəbdənmi hərəni bir yolla başından eləyirdi.

"Mamay xan uşaqlıq dostu və yaşıdı, Çingiz xan soyundan olan Berdibəyin qızı Tulunbəylə evlənməklə hakimiyətə gedən yolunun açılmasına görə xatununa borcluydu. Savaşdan iki gün önce həyəcanın yeyib-bitirdiyi baş hərəmi ilə qarşılışınca düyün gecəsini xatırlayaraq tutulan kimi oldu. Qadının baxışlarında sevinci, gileyi, əzabı, iztirabları ilə naxışlanmış bütöv bir ömrün yaşantıları yuvalanmışdı".

Nəhayət, qatar dartinaraq ağır-ağır yerindən tərpəndi və yavaş-yavaş sürət yığmağa başladı.

- Kim nə deyir desin, qatarla yolculuğun ayrı bir zövqü var. Uçaqla səfərə çıxanda ürək-göbəyini yeyirsən. Axırıncı dəfə uçağa nə zaman mindiyimi xatırlamıram. Siz necə düşünürsünüz?

- Hə, doğrudur, - gözlərini vərəqdən çəkmədən qadının sözlərini təsdiqlədi.

- Qatarla yolculuq həm də bir macəradır...

- Elədir, - dedi və ta gənclik illərindən başlayaraq qatarda yaşadığı macəraları bir-bir xəyalından keçirdi.

"Mamay hakimiyətə yiyələnsə də, Çingiz xan soyundan olmadığına görə Şərəqdən - monqol-tatar xanlarından dəstək ala bilmədi. Bu səbəbdən Mavəraünnəhrə deyil, Qərbə - Genuya, Böyük Litva Knyazlığı, Venesiya kimi dövlətlərə üz tutmaqla Qızıl Ordanın xarici siyasetini kökündən dəyişdi. Ancaq bu addımı ilə çətin məqamda ona arxa duracaq gerçək

müttəfiqlərdən məhrum olduğunun fərqiñə varmadı".

Bir dəfə qatarda tələbə yoldaşı ilə Moskvaya gedərkən öylə yeməyində özüylə götürdüyü konyakı çıxarıb masanın üstünə qoymuşdu. Hərəyə bir qədəh içmişdilər ki, yan kunedəki üç qadın - ikisi gənc, biri isə saçları ağarmış yaşlı qarı - ərkələ gəlib onlara qoşulmuşdu. Qadınların cəsarəti xoşuna gəldiyindən konyakin ikinci şüshəsini də çıxarmışdı. İçib hallanandan sonra qəfildən qarı qalxıb musiqisiz-filansız havalı kimi oynamağa başlamışdı. Oynadıqca qızışır, coşur, mırıq dişlərinin eybəcərləşdirdiyi sırsifəti tutulub açılır, yanaqlarında, boyun-boğazında illerin yağmaladığı ehtirasın şırımları sayışırıldı. Qarının oyununu izlədikdə bunun sərxoşluqdan deyil, qədərincə zövq ala bilmədiyi həyatın bitməsindən, bir daha dönüşülməyəcək gəncliyinin itirilməkliyindən yaranan ağrından, kədərdən, təəssüfdən doğduğunu duyurdu.

"Mamay xan qırx beş yaşın içərisindəydi, bu illər ərzində hakimiyyətin ən çətin və mürəkkəb sınaqlarından çıxmış, yetərincə savaş təcrübəsi yiğmişdi. Çok cəsarətli və qətiyyətli idi, qorxu, yenilgi nə olduğunu bilmirdi. İslami qəbul edəndən sonra Kiçik Məhəmməd adını da daşıyırıldı. Lakin salnamələrdə Mamay xanın bərkə düşəndə yalnız islam müqəddəslərinə deyil, bütlərə də dua etdiyi qeyd olunur".

Bələdçi gecikdiyi üçün üzr diləyərək gümüşü altlıqli stekanlarda gətirdiyi çayları ehtiyatla masanın üstünə qoyub çıxdı. Çay içilərkən araya çökən səssizlikdə qadının gözlerinin altı ilə onu izlədiyini duyur, diqqəti kitabdan yayınsa da, bu izleyişin gətirdiyi gizli həzzin davam etməsini istədiyindən özünü məşğul kimi göstərməyə çalışırı.

...Qadınların nə istədikləri, necə seçim etdikləri indiyəcən sərr olaraq qalır. Çünkü qadın öz hissələrini açmır, aça bilmir, yaşadığı cəmiyyətin ehkamları, əsrlərin daşlaşdırıldığı əxlaq normaları, yaxud daha nələrsə əl-qolunu bağlayır. Elə buna görə də qadın ona qəlbini açan ilk kişini taleyin qaćınılmaz töhfəsi kimi dəyərləndirir. Bu münasibətlərin yaranması bəzən qarşılıqlı

sevgiyə dayansa da, ancaq əksər hallarda qadın kişinin duyğularına yenilir.

"Döyüş öncəsi Mamay xan ordunun sayca yetərli olmadığını anlayınca bu boşluğu doldurmaq üçün çəsidi yollar aramağa başladı. Yaxınları ona muzdlu dəstələr yaratmağı təklif etdilər. Qısa zaman kəsiyində genuyalı, çərkəz, osetin, abxaz, adigey və başqa xalqlardan yiğilan muzdluların hesabına ordudakı əsgərlərin sayı xeyli artırıldı. Mamay xan ilk dəfə olaraq döyüşə muzdluların dəstəyi ilə girəcəkdi".

Qadın üçün sevilmədiyini, bəyənilmədiyini duymaq dəhşətli dərəcədə ağırdır və daim diqqət mərkəzində olmağa can atmanın gətirdiyi alışqanlıqdan biganəliyi heç cür sinirə bilmir. Özü imtina etməyi, biganə olmasa belə özünü biganə kimi göstərməyi sevir, əks cinsin bunu yapmasıyla barışmaq istəmir. Qadınlar güclü kişilərə yenilməkdən qürur duyur, zəifləri, gücsüzləri isə həyatına buraxmir. Bir də adını xatırlamadığı hansısa yazılıçının əsərində oxumuşdu ki, qadın kimi unutsa da, onu qadınlaşdırın kişini unuda bilmir.

"Knyaz Dmitri Donskoyun komandanlığı altında birləşən ruslar 8 sentyabr 1380-ci ildə təxminən yüz minlik ordu ilə Nepryadvanın Don çayına qovuşduğu yerə çatdı. Ruslar knyaz Yaqaylonun başçılığı ilə Odoyevə yaxınlaşan litvalıların hücumunu önlemək üçün Don çayını keçmək qərarına gəldilər. Rusların seçdiyi Kulikovo çölü nisbətən ensiz olduğuna görə tatar süvari dəstələri üçün əlverişsiz idi. Mamayın ordusu yaxınlaşarkən ruslar keşikçi alayının müdafiəsi altında Kulikovo çölündə döyüşə hazır qaydada düzüldülər".

Bir çox hallarda qadın ardınca düşənləri, çəsidi üsullarla onu ələ almaq istəyənləri deyil, qarşısında özünü təmkinli, soyuqqanlı aparanları, duyğularını sezdirməyənləri sevir.

Qadınlar danışmağı deyil, susmağı tərcih edər, sözlərlə deyil, gözlərlə danışarlar. Xatırlayırdı ki, dörd-beş il öncə Bağdad şəhərində qaldığı hotelin önündə başdan-ayağa qara çadraya bürünmüş, üzü rübəndlə örtülü dilənçi bir qadınla

qarşılaşmışdı. Qara tül rübəndin arxasında qadının gözləri ehtirasdan alışib yanındı. Bütün vücudunun deyə biləcəkləri gözlərində cəmlənmişdi. O, ovsunlanmış kimi dayanıb durur, nə illah eləyirdisə baxışlarını qadının gözlərində yayındırıa bilmirdi.

"Dmitri Donskoy ərazinin özəlliyini nəzərə alaraq ilk dəfə rəqibin döyüş taktikasını seçmişdi - bu, qurd savaş üsulu idi. Hun türklərinə məxsus bu savaş üsulu ilə aypara şəklində düzülən ordunun mərkəzində böyük alay, sağ və sol cinah alayları tatar atlıları üçün çətin keçilən yerlərdə dayandılar. Əsas qüvvələrin qarşısında yer alan ön alay rəqib süvarilərin ilk zərbəsini qarşılmalı və geri çəkilməklə döyüşün nizamını pozmalıydı. Böyük alayın arxasında özəl süvari ehtiyat dəstəsi yerləşirdi. Bundan başqa, sərkərdə Dmitri Bobroku və Serpuxov knyazı Vladimирin komandanlığı altında seçmə süvarilərdən oluşan pusqu alayı yaradılmışdı. Ehtiyat rolunu oynayan bu alay meşədə əsas qüvvələrin sol cinahı arxasında gizlənmişdi".

- Bayaqtan fikir verirəm, gözünüzü kitabdan ayıra bilmirsiniz, çox maraqlıdır, deyəsən. - Qadın baxışlarını Kulikovo çölündən yığaraq dillənir.

- Maraqlı deyəndə ki... Orta məktəb illərində bizi bu tarixi başqa cür öyrətmüşdilər. İndi oxuduqlarımısa tamam fərqli həqiqətləri anladır.

- Oxuduqlarınızla tarixin düzəninin dəyişəcəyinimi düşünürsünüz?

- Yox, nə üçün soruştunuz?

- Heç, sadəcə maraqla xatırın...

- Mən gələcəyə tarixin gözü ilə baxılmasını doğru hesab edirəm.

"Mamay xanın ordusu yüngül silahlanmış süvarilərdən oluşan ön alaydan, mərkəzdə yerləşən muzdlu genuyalı piyadalardan, ayrıca ehtiyat süvarilərin iki xətt boyu düzənən sağ və sol cinahlardan ibarət idi. O, əvvəlki döyüşlərdə olduğu kimi, ciddi dirənişlə qarşılaşmadan süvarilərin qəfil həməsi ilə rus ordusunu mühasirəyə alıb darmadağın etməyi düşündürdü.

Müəllifi bilinməyən, orijinalı qeyb olmuş XV yüzilə məxsus "Mamay qırğınıñ

əfsanələri" əsərində qeyd edilir ki, savaş saat on iki də rus rahib-döyüşçüsü Aleksandr Peresvetin tatar sərkərdəsi Teymur Mirzə-Çelubəy ilə təkbətək qarşılaşması ilə başladı. Hər iki döyüşçü aldığı yaralardan həlak oldu. Lakin bu faktın həqiqətə uyğunluğu bir çox elmi qaynaqlar tərəfindən tutarlı dəlillərlə şübhə altına alınır. Araşdırıcıların qənaətinçə, təkbətək vuruş səhnəsi Kulikovo döyüşünə cəngavərlik ruhu qatmaq üçün uydurulmuşdur".

Qarışındakını ələ almaq üçün bütün gücünü, qüvvəsini sərf etməkdə olan qadın gözlərilə onu yeyirdi. Açıq-aşkar bildirmək istəyirdi ki, onun kimi yaraşlı qadınla bir kunedə yolculuğun fürsətlərini buraxıb da gözlerini kitabdan çəkməmək nə deməkdi? Qadının alışib-yanan ehtiraslı baxışları qarşısında əriyib getdiyini hiss etsə də, nə qədər duruş gətirə biləcəyini sınayırmış kimi inadına qıslımsıdı.

- Haralısınız? - qadın ötkəm səslə soruşdu.

Bu, bəyənmədiyi soru olsa da, yayınmaq üçün tutarlı dəlil tapa bilmədiyindən, ya bəlkə acıq vermək üçün əlilə pəncərədən görünən çölləri göstərərək:

- Buralıyam, - dedi, - Kulikovo mənim əcdadımın vətənidir.

- Belə deyin...

Araya gərgin bir sükut çökdü, handan-hana qadın dilləndi:

- Nə əcəb mənim haralı olduğumu sormadınız? Yoxsa, siz də bir çoxları kimi qadının vətəninin ərinin yatağı olduğunu düşünürsünüz?

- Yox, mən ələ düşünmürəm, - Qadının atməcəlili sualını cavabsız buraxmaq istəmədiyindən ağızucu söylədi.

Ancaq nə dediyinin fərqində deyildi - xəyalı keçmişlə indinin arasında yol ölçür, bu nəhənglikdə zamanın belə əvvəlciliklə aşılıb keçilməsi onu heyrətləndirirdi.

- Tarix yalnız olmuş hadisələri araşdırır, ola biləcəklər barədə ehtimallar, fərziyyələr yürütür.

- Elmin ölü, durğun olması, indiyə qədər tarixdən ibrət götürülməməsi də burdan mayalanır. - Söhbətin siyasi məcraya yönəlməsi onu açmasa da, fikirlərini yarımcıq qoymaq istəmədi. - İkinci Dünya

savaşında rus-sovet boyunduruğu altında əzilən xalqların əl-ələ verərək imperiyani qoruyub saxlamaq uğrunda canlarından keçməsini heç cür anlamaq olmur. Halbuki bu xalqların ən aşağı səviyyədə birliyi olsayıd...

- Siz beləmi düşünürsünüz? - qadın cavab gözləmədən baxışlarını pəncəyərə dikdi.

"Sonra tatar süvariləri rusların keşikçi və ön alaylarını darmadağın edərək üç saat ərzində onların mərkəzdə yerləşən qüvvələrini və sağ cinahını yarmağa cəhd etdilər. Mamay xan əsas zərbəni xeyli itki verən rusların sol cinahına yönəldərək onları sıxışdırmağa başlayandan sonra, xüsusi ehtiyat qüvvələri hərəkətə gəldi. Lakin tatarlar rusların sol cinahını yararaq onların arxasına keçə bildilər və artıq qələbə çaldıqlarını düşünərək arxayınlasdılar. Elə bu məqamda rusların pusquda dayanmış alayının qəfil hücumu bütün döyüşün taleyini dəyişdi. Bu hücumu gözləməyən tatarlar sarsıldı və geri çəkilərək qaçmağa üz qoydular. Əlli verst məsafədə ruslar Mamay xanı təqib edərək onun qoşunlarını darmadağın etdilər".

Tarixin gerçeklərini bilsə də, bu sətirləri oxuyunca qəfildən içərisinə qatı qaranlıq çökdü və yaddaşında hər şey əriyib qarışdı. Handan-hana yenilmiş ordunu yenidən topalar kimi zehnini topardı.

- Özünü boş-boş fikirlərlə yormayın. Nə olur-olsun, zamanın çarxını geri fırlatmaq mümkün deyil. - Qadın həvəssiz əlavə etdi.

Siyasi mövzularda çəkişmələrdən bacardıqca yayınmağa çalışır, bunun qadın-kişi münasibətlərinə kölgə saldığını anlayırdı. Hətta gözəlliyinə heyran olunan bir qadının siyasi mövqə sərgiləməsinin ona qarşı baş qaldıran kişilik duyğusunu zədələdiyini biliirdi. Bəs nədən o zaman bayaqdan bəri söhbətin axarını dəyişə bilmirdi?

"Döyüşdə Mamay xan ağır yenilgiyə uğradı, demək olar ki, bütün ordusunu itirdi. Mamay xanın məglub kimi qaçıb Krıma siğınmasından yararlanan Toxtamış Qızıl Ordannın hakimi oldu, bir qədər sonra Moskva şəhərini ələ keçirməklə tatarların qisasını aldı və yenidən ruslar ağır şərtlər

altında xərac verməyə məcbur edildi. Ancaq Kulikovo döyündəki qələbə rus knyazlarına birliyin zəruriliyini anlatmış oldu. Tatarların vassalına çevrilmək rus knyazları arasında uzun illərdən bəri davam edən çəkişmələrin tədricən səngiməsinə gətirib çıxardı. Bunun sonucu olaraq ruslar ayrı-ayrı knyazlıqlar kimi girdikləri Qızıl Orda hakimiyyətindən yüz il sonra vahid dövlət kimi çıxdılar".

...Qadın yatağını hazırlamağa başlayınca kitabı götürüb kuperdən çıxdı. Gecə yarını keçdiyindən dəhlizdə kimsə gözə dəymirdi. Hava əməlli-başlı soyumuşdu. Yarıçıq pəncərənin önündə dayanıb gecənin dərinliyini, elektrik dirəklərinin axıb keçən kölgələrini, uzaqlarda sayışan solğun işıqları süzdü. Kitabı açıb müəllif qeydi kimi verilmiş son sətirləri oxudu.

"Qlinskilər ailəsində gəzən əfsanəyə görə, Mamay xanın nəсли Böyük Litva Knyazlığına sığınmışdır. Litvada qaldıldığı üsyanda uğursuzluqla üzleşince Moskvanın himayəsinə keçən Mixail Qlinski Mamay xanın oğlu Mənsur Kiyatın nəslindəndir. Onun qardaşı qızı Yelena Qlinskaya qəddarlığı ilə bütün dünyada ad çıxaran rus çarı IV İvan Qroznının anası olmuşdur. Tarixdə buna bənzər təzadlı məqamlara az-az hallarda rast gəlinir".

Bir azdan kupeyə dönünçə gözlərinə inanmadı: qadın çılpaq soyunub onun yatağında uzanmışdı. Ayaqları kılıdləndiyindən yerindəcə quruyub qaldı və bir sürə nə edəcəyini bilmədi. Handan-hana özünə dönünçə içinin dərinliyində türk soyunun sonrakı məğlubiyyətlərinə yol açan Kulikovo döyüşü ilə qadının ehtiras yağan vücudu arasında gizli bir bağlılıq duyubmuş kimi diksindi və hər şey yaddaşının axarında çılpalaşaraq əslinə döndü. Sanki qadın onu özünə bağlayan hər şeyini - qürurunu, gözəlliyyini, yarasığını əyninin geyimi ilə birləşdə soyunub atmişdi. Kişilik duyusunun söndüyünü, bədəninin sustaldığını hiss etdi və qaranlıqda ehtirasla ona sarı açılan qollardan sıyrılıb dəhlizə çıxdı.

Avqust-sentyabr, 2016
London-Oksford-Bakı